



■ Ələsgər Taliboğlu

## BİR UDURLUQ SEVGİ

*Mənim Tanrım gözəllikdir, sevgidir.  
Hüseyn Cavid*

Bir udurluq sevgiyə  
Möhtacam yaranışdan.  
Elə sevgi umuram  
Atdığım hər qarışdan.

Körpə ana südüne  
Hər an təşnə olan tək.  
Təşnədir məhəbbətə  
Köksündəki bu ürək.

Sevgisiz getmək olmaz  
Heç qınından qırağa.  
Sevgisiz ömür bənzər  
Bir susqun kor bulağa.

Sevgidir, bax, insanı  
yaşadan bu həyatda.  
Sevgiyə yaranıbdı  
qos-qoca kainat da.

## AĞ ÇALMALI AĞRI DAĞIM

Ağ çalmalı, Ağrı dağım,  
Dağım, səndə gözüm vardır.  
Sən ucalıq simvolunsa,  
Səndə odum, közüm vardır.

Vurulmuşam şux hüsnünə,  
Dumanına, həm sisinə.  
Zamanla olan bəhsinə,  
Deyiləcək sözümdə vardır.

Sən əl çatmaz ahım elə,  
Məskənisən Nuhun elə.  
Səni oxşar ruhum elə,  
Həsretinə dözümdə vardır.

Sənsən Türkün iman yeri,  
İman yeri, aman yeri.  
Son imdadı, güman yeri,  
Həm astarım, üzüm vardır.

## BAĞIŞLA, DOSTUM

*Rəssam-şair Nazim Şaha*

Bağışla, dostum...  
Zamanım olmadı  
vədələşəm sənənlə son nəfəsdə,  
odur ki, intizarla

gözləyirəm səni  
sağı-solu boş olan  
daş qəfəsimdə...  
Gələrsən,  
arzuların tükəndiyində,  
ümüdlərin bitdiyində,  
yolların daşa dirəndiyində,  
bu ömür-gün köçündə,  
təkləndiyində...  
Heç nəyi almazsan eyninə...  
gülə-gülə gələrsən yanıma,  
od sala-sala şirin canıma...

## DÜNYA

İlk gündən mənimlə gəldi döş-döşə,  
Saldı ömür boyu, bax, dilə-dişə.  
Könlümə çilədi qəm dolu nəşə,  
Dörd yanı qapalı bu baca dünya.

Kiminin üzünə güləsi oldu,  
Kiminin dizinə gələsi oldu.  
Mənimsə qəlbimi dələsi oldu,  
Yolları haçalı bu haça dünya.

Baxımı kor etdi-yazdı qarayla,  
Gələn sevincimi pozdu qarayla.  
Hər an məzarımı qazdı qarayla,  
Çevirdi çarxımı bu qoca dünya.

Bükdü göy əsgiyə günümü elə,  
Ucaltdı göylərə ünümü elə.  
Soydu yarpaq-yarpaq gönümü elə,  
Eh mənə gərəksiz, bu bica dünya.

Mən ondan ummadım heç zaman övgü,  
Şüşlədim könlündə bir sonsuz sevgi.  
Bitmədi qəlbimdə vurğunluq şövqü,  
Dansa da hey məni bu uca dünya.

## ÜSTÜMƏ ÖRTÜLƏCƏK BİR KƏFƏNLİK BAYRAQ

Doğma olub mənə  
bu yurdun özü kimi  
elə göz doyuran adı da,  
istisinə qızınamadığım,  
tüstüsünə kor olduğum  
atəşi də, odu da...  
Dar anında həyatımı  
etmişəm fəda,  
yağılara sinə gərmişəm  
qanlı-qadalı  
azadlıq yollarında...  
Doğma olub mənə  
göz yaxan, könül qarsan  
ağrısı da, acısı da,  
çarpaz yollar kimi  
içimdən keçən sancısı da,  
qövr eləyən  
qaysaqtutmaz yarası da,  
böyük-bölük parası da...  
Doğma olub mənə sevinci də,  
kənardan durub qərib-qərib baxmışam  
bir tənha yalquzaq tək,  
baxmayaraq  
hamıdan çox haqqım olub buna...

Di gəl ki, sevinmişəm  
gizli-gizli,  
qorxa-qorxa, ürkək-ürkək...  
Heç nə istəməmişəm ondan:  
təkcə, umacağım  
üstümə örtüləcək  
bir nəfərlik bayraq,  
əbədilik uyuyacağım  
bir məzarlıq torpağ olub...

## SƏSLƏYİR MƏNİ

Qoynu bol nemətli dərə də, düz də  
Yaratmaq eşqiylə səsləyir məni,  
Tanrı sevdalısı gecə, gündüz də  
Yaratmaq eşqiylə səsləyir məni.

Dolaşır xəyalım o uca ərşdə.  
Yerdə ana torpaq, göydə Günəş də,  
Qəlbimi isidən bu od, atəş də,  
Yaratmaq eşqiylə səsləyir məni.

Bu yurdda ucalan qaya da, daş da,  
Qartallar oynaşan zirvə də, qaş da.  
Bulağın gözündən süzülən yaş da,  
Yaratmaq eşqiylə səsləyir məni.

Baxçada boy verən hər tək çiçəkdə,  
Arılar öpdüyü şehli ləçək də.  
Köksümdə çırpınan çilgin ürək də,  
Yaratmaq eşqiylə səsləyir məni.

Çöllərə ələnen yağış da, qar da,  
Yer altı, yer üstü dövlət də, var da.  
Taliboğluna can verən bahar da,  
Yaratmaq eşqiylə səsləyir məni.

## SƏRÇƏ SEVGİSİ

*Qaranquş gəldi-gedərdi  
Sən sərçəni yemlə.  
Atalar sözü*

Bax, qonmuşdu qovağa  
bappalaca bir sərçə.  
Elə cik-cik edirdi  
adamları görünçə.

Hey atılıb düşürdü  
o budağdan budağa.  
Küləkli qış günündə  
getmirdi heç uzağa.

Boylanırdı dörd yana  
vurğunlar tək eşq ilə.  
Deyirdi nəğməsinə  
cani dildən şövq ilə.

Qorxu, ürkü bilmirdi  
nə borandan, sazaqdan.  
Bərk-bərk də yapışırdı  
hər qonduğu budaqdan.

Kaş sərçətək olaydı  
bu cahanda insan da.  
Vətəninə buraxıb  
qaçmayaydı dar anda.